

TEST: 8002#01#Q15

Test	8002#01#Q15
Fənn	8002 - Bank uçuotu
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	8
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual : Qəbul edilmiş nağdı pullar əməliyyat günü ərzində mədaxil edilməlidir (Çəki: 1)

- ☒ həmin gün
- ☐ bir iş həftəsi ərzində
- ☐ rüb ərzində
- ☐ cari ilin sonunadək
- ☐ iki iş günü ərzində

Sual : Müştərinin hesablaşma hesabından nağdı pul vəsaitləri məbləğinin silinməsi zamanı mühasibat yazılışı aparılır; (Çəki: 1)

- ☐ Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»
- ☒ Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»

- ☐ Debet «kredit təşkilatının MB-dakı müxbir hesabı» Kredit «kredit təşkilatının kassası»
 - ☐ Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının MB-dakı müxbir hesabı»
 - ☐ Debet «kredit təşkilatının MB-dakı müxbir hesabı» Kredit «kommersiya təşkilatı»
-

Sual : İnkassator sumkasının yarlıkına yazılır: (Çəki: 1)

- ☐ təşkilatın adı, qablaşdırma tarixi, qoyulmuş pulun məbləği, kassa işçisinin ştamplı ilə
 - ☐ təşkilatın adı və ştamplı
 - ☐ tarix, valyutanın adı
 - ☐ inkassator sumkasının çatdırılma tarixi
 - ☐ inkassatorların imzası
 - ☐ inkassatorların imzası
 - ☐ inkassatorların imzası
-

Sual : Kassa müdiri inkassatora verir: (Çəki: 1)

- ☐ müştəriyə verilmək üçün hazırlanmış nagd pul və pul çeki
 - ☒ kassa məxaric orderi, nagdı pul və digər qiymətliyə qoyulmuş sumkalar
 - ☐ inkassator sumkasına yarlık
 - ☐ nagdı pulun daxil edilməsi üçün elan
 - ☐ pul çeki
-

Sual : Nagdı pulların inkassasiyası üçün hər bir təşkilat üçün tərtib edilir: (Çəki: 1)

- ☐ geniş kartoçkası
 - ☒ kassa mədaxil orderi
 - ☐ kassa məxaric orderi
 - ☐ pul çeki
 - ☐ elanlar
-

Sual : İnkassatorun verdiyi hər sumkaya görə kassir tərtib etdi: (Çəki: 1)

- ☐ kassa məxaric orderi
 - ☐ kassa mədaxil orderi
 - ☐ müşahidə cədvəli
 - ☐ pul ceki
 - ☐ elanlar
-

Sual : Müştərilərdən hər gün qəbul edilib, kassa müdirinə verilmiş nağd pula görə kassa işçisi yazılış aparır: (Çəki: 1)

- ☐ kassa jurnalında
 - ☐ pulların verilməsi və qəbulunun uçotu kitabında
 - ☐ gündəlik balansda
 - ☐ mədaxil sənədlərində
 - ☐ orderlərdə
-

Sual : Müştərinin sifarişi əsasında kredit təşkilatı nağd pulları əvvəlcədən hazırlayır. (Çəki: 1)

- ☐ nağd pulun verilməsi günün ərəfəsində əməliyyat işçisi tərəfindən müştərilərdən alınan pul ceki əsasında
 - ☐ kassa işçiləri tərəfindən hazırlanan proqnozlara əsasən
 - ☐ heç bir xüsusi sənəd olmadan
 - ☐ hesabdan vəsaiti cəmləşdirir
 - ☐ müştərilər pul çekini alır
-

Sual: Balans hesabları üzrə kassa sənədləri yerləşdirilir: (Çəki: 1)

- ☐ əməliyyat kassasının mədaxili və məxarici üzrə ayrılıqda
- ☐ ümumi yekunla
- ☐ bankın rəhbəri və mühasibi tərəfindən hazırlanan metodika ilə
- ☐ kassa sənədləri balans hesabları üzrə qruplaşdırılmır

☐ təyinatı üzrə qruplaşdırılır

Sual: Bank tərəfindən istənilən ilkin sənədlər hazırlanarkən nə nəzərdə alınır? (Çəki: 1)

- ☐ sənədin adı
 - ☐ tərtibolunma tarixi
 - ☐ yazı və rəqəmlə məbləğ
 - ☐ təşkilatın adı
 - ☒ möhürünün surəti
-

Sual: Uçot registrinə daxildir: (Çəki: 1)

- ☐ şəxsi hesab
 - ☐ ödəniş tapşırığı
 - ☐ akkreditivin açılmasına ərizə
 - ☐ inventar kartoçkası
 - ☒ ödəmə tələbnaməsi
-

Sual: Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır: (Çəki: 1)

- ☒ kommersiya bankları
 - ☐ hesablaşma-kassa mərkəzləri
 - ☐ region depozitariləri
 - ☐ küçə bankomatları
 - ☐ kassa idarələri
-

Sual: Ödəniş döviyyəsi həyata keçirilir: (Çəki: 1)

- ☒ nağd və nağdsız qaydada
- ☐ yalnız nağd qaydada

- ☐ yalnız nağdsız qaydada
 - ☐ AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
 - ☐ Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada
-

Sual: Bütün nağdsız dövriyyə adlanır: (Çəki: 1)

- ☐ ödənişsiz
 - ☐ nağd
 - ☐ mövsümi
 - ☒ ödəmə
 - ☐ hesablaşma
-

Sual: Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir: (Çəki: 1)

- ☐ tədavül vasitəsi
 - ☐ yığım vasitəsi
 - ☒ ödəniş vasitəsi
 - ☐ dəyər ölçüsü
 - ☐ dünya pulu
-

Sual: Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir: (Çəki: 1)

- ☐ dövriyyə kassasının limiti
 - ☒ bank hesabı
 - ☐ nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
 - ☐ AR Mərkəzi Bankının baş lisenziyası
 - ☐ Maliyyə Nazirliyinin icazəsi
-

Sual: Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar: (Çəki: 1)

- ☒ müxbir

- ☐ loro
 - ☐ nostro
 - ☐ büdcə
 - ☐ kredit
-

Sual: Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır: (Çəki: 1)

- ☒ nağdsız
 - ☐ nağd
 - ☐ mövsümi
 - ☐ valyuta
 - ☐ klirinq
-

Sual: Banklarda müxbir hesablar açılır: (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankının göstərişi üzrə
 - ☐ bələdiyyənin göstərişi üzrə
 - ☒ banklararası razılaşma əsasında
 - ☐ AR Maliyyə Nazirliyinin göstərişi üzrə
 - ☐ İcra hakimiyyətinin göstərişi ilə
-

Sual: Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır: (Çəki: 1)

- ☐ kredit müqaviləsi
 - ☐ pul vəsaitinin qəbuluna müqavilə
 - ☐ trast müqaviləsi
 - ☒ bank hesabı müqaviləsi
 - ☐ hesablaşma müqaviləsi
-

Sual: Nağdsız dövriyyə ... ödənişləri əhatə edir: (Çəki: 1)

- ☐ yalnız əmtəə
 - ☒ əmtəə və qeyri-əmtəə
 - ☐ yalnız qeyri-əmtəə
 - ☐ yalnız maliyyə
 - ☐ xidmət
-

Sual: Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri: (Çəki: 1)

- ☐ həddən çox böyükdür
 - ☐ tamamilə yoxdur
 - ☒ həddən azdır
 - ☐ həddən çoxdur
 - ☐ eynidir
-

Sual: İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☐ dövlət bankları
 - ☒ kommersiya bankları
 - ☐ təsərrüfat subyektləri
 - ☐ hesablaşma-kassa mərkəzləri
 - ☐ yerli banklar
-

Sual: Tədavül vasitəsi kimi pul: (Çəki: 1)

- ☐ nağdsız dövriyyənin əsasını təşkil edir
- ☒ nağdsız dövriyyədə istifadə edilə bilməz
- ☐ nağdsız dövriyyədə istifadə edilə bilər
- ☐ dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.

☐ nağdsız dövryyə qismən iştirak edir

Sual: Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir: (Çəki: 1)

- ☐ akkreditiv
 - ☐ ödəniş tələbnaməsi
 - ☒ ödəniş tapşırığı
 - ☐ çek
 - ☐ inkasso sərəncamı
-

Sual: Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir: (Çəki: 1)

- ☒ onun yüklənib yola salınmasından sonra
 - ☐ onun yüklənib yola salınmasına qədər
 - ☐ onu alıcı alandan sonra
 - ☐ akkreditiv açılan kimi
 - ☐ avans ödənişində[yeni cavab]
-

Sual: Akkreditivin nağd pulla ödənilməsinə: (Çəki: 1)

- ☒ icazə verilmir
 - ☐ icazə verilir
 - ☐ emitent-bankın icazəsi zamanı icazə verilir
 - ☐ yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.
 - ☐ müstəsna hal kimi icazə verilir
-

Sual: Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir: (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankı
- ☐ AR Maliyyə Nazirliyi
- ☐ AR Vergilər Nazirliyi

- ☒ ödəyici və satıcı arsındaki müqavilə ilə
 - ☐ yerli bank tərəfindən
-

Sual: Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir: (Çəki: 1)

- ☐ sazişin rəsmiləşdirilməsinin sadəliyi
 - ☐ mal dövriyyəsinin tezliyi
 - ☒ məhsul göndərən üçün ödənişin zəmanətliliyinin təmin edilməsi
 - ☐ yüksək olmayan qaimə xərcləri
 - ☐ heç bir üstünlüyü yoxdur
-

Sual: Çek istifadə edilə bilər: (Çəki: 1)

- ☐ yalnız fiziki şəxslər tərəfindən
 - ☐ yalnız hüquqi şəxslər tərəfindən
 - ☒ fiziki və hüquqi şəxslər tərəfindən
 - ☐ yalnız kommersiya bankları tərəfindən
-

Sual: Çek kitabçasının blankının formasını müəyyən edir: (Çəki: 1)

- ☒ AR Mərkəzi Bankı
 - ☐ AR Maliyyə Nazirliyi
 - ☐ Azərbaycan hökuməti
 - ☐ AR Milli Məclisi
 - ☐ yerli banklar
-

Sual: Fiziki şəxslər arasında çeklə hesablaşmalara: (Çəki: 1)

- ☐ icazə verilir
- ☒ icazə verilmir
- ☐ AR Mərkəzi Bankının icazəsi olan zaman icazə verilir

☐ əgər çek adlıdırsa, icazə verilir

Sual: Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər: (Çəki: 1)

- ☐ hesab-faktura
 - ☒ hesablaşma sənədləri
 - ☐ nəqliyyat qaiməsi
 - ☐ uyğunluq sertifikatı ilə
 - ☐ orderlər
-

Sual: Banklar müştərilərin çeklərini onların ... ödəyirlər: (Çəki: 1)

- ☒ vəsaitin deponent edilmiş ayrıca hesabından
 - ☐ xüsusi hesab açılmamaqla ümumi hesablaşma hesabından
 - ☐ tranzit hesabından
 - ☐ valyuta hesabından
 - ☐ müxbir hesabında
-

Sual: Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır: (Çəki: 1)

- ☐ orderli
 - ☐ təqdimətilən
 - ☐ assignasiyalı
 - ☒ adlı
 - ☐ adsız
-

Sual: ... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir: (Çəki: 1)

- ☐ çeklə
- ☒ səhm və istiqrazla
- ☐ akkreditivlə

☐ ödəniş tapşırığı ilə

☐ ördərllərllə

Sual: Çeki banka təqdim edən şəxs tərəfindən ödəniş aparılırsa, ... çek adlanır: (Çəki: 1)

☐ assiqnasiyalı

☐ adlı

☒ təqdimədilən

☐ orderli

☐ adsız

Sual: Hansı çek özgəsinə verilə bilməz: (Çəki: 1)

☐ assiqnasiyalı

☒ adlı

☐ təqdimədilən

☐ orderli

☐ qaiməli

Sual: Müəyyən olunmuş «verilmə limiti» məbləği hesabda əks olunur (Çəki: 1)

☒ kreditin verilməsi üçün istifadə olunmayan kredit xətti

☐ alınmış zəmanət və himayədarlıq

☐ aksepti gözləyən hesablaşma sənədləri

☐ akseptləşdirilən sənədlər

☐ vaxtında alınmamış kreditlər

Sual: Fiziki şəxsə 30 gün müddətinə istehlak krediti verilmişdir (Çəki: 1)

☒ D-T «30 gün müddətinə fiziki şəxslərə verilən kredit» K-T «kredit təşkilatının kassası»

- ☐ D-T «overdraft» üzrə verilən kredit K-T «kredit təşkilatının kassası»
 - ☐ D-T «kredit təşkilatının kassası» K-T «fiziki şəxslərə verilən kredit»
 - ☐ D-T »fiziki şəxslərə verilən kredit» K-T «tələb edilənədək depozit
 - ☐ D-T «30 gün müddətinə fiziki şəxslərə verilən kredit» K-T depozit hesabı
-

Sual: Hüquqi şəxslərə verilən kredit üzrə ehtiyat yaradılmışdır. Mühəsibat yazılışı edin: (Çəki: 1)

- ☐ D-T «mümkün itgilər üzrə ehtiyat» K-T «gəlirlər»
 - ☐ D-T «müxbir hesablarla müxbirləşmə hesabı» K-T «istifadə olunmamış kredit xətti»
 - ☒ D-T «xərclər» K-T «mümkün itgilər üzrə ehtiyat»
 - ☐ D-T «istifadə olunmamış kredit xətti K-T «xərclər»
 - ☐ D-T «xərclər» K-T «gəlirlər»
-

Sual: Bank tərəfindən verilən kreditə görə bankın gəlirlərinə daxil edilən faiz məbləğləri əks olunur. (Çəki: 1)

- ☐ D-T «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabı» K-T «sair əməliyyatlar üzrə tələblər»
 - ☒ D-T «kommersiya təşkilatı» K-T «gəlirlər»
 - ☐ D-T «kommersiya təşkilatı» K-T «qeyri-hökumət təşkilatlarına verilən kredit»
 - ☐ D-T «gəlirlər» K-T «kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı»
 - ☐ D-T «gəlirlər» K-T «xərclər»
-

Sual: Bank tərəfindən 91 gündən 180 günədək xarici valyutada alınan kredit mühəsibat yazılışı ilə rəsmiləşdirilir. (Çəki: 1)

- ☐ D-T «qeyri hökumət təşkilatlarına verilən kredit» K-T «kommersiya təşkilatı»
 - ☒ D-T «kredit təşkilatlarındakı müxbir hesablar» K-T «kredit təşkilatının kredit təşkilatlarından aldığı kredit»
 - ☐ D-T «kredit təşkilatlarına verilən kredit» K-T «kredit təşkilatlarındakı müxbir hesab»
 - ☐ D-T «kredit təşkilatlarındakı müxbir hesab» K-T «kommersiya təşkilatı»
 - ☐ D-T «kommersiya təşkilatı» K-T «91 gündən 180 günədək borc hesabı»
-

Sual: Hüquqi şəxslərə kredit verilir: (Çəki: 1)

- ☐ nağdı qaydada
 - ☐ yalnız nağdsız formada
 - ☐ Mərkəzi Bankın icazəsi ilə nağdsız formada
 - ☐ Mərkəzi Bankın icazəsi ilə yalnız nağd formada
 - ☐ həm nağd həm də nağdsız formada
-

Sual: Hüquqi şəxslər tərəfindən kredit geri qaytarılarkən əvvəllər yaranan ehtiyatın silinməsi uçotda əks olunur (Çəki: 1)

- ☐ D-T «mümkün itgilərə görə ehtiyat» K-T «gəlirlər»
 - ☐ D-T «xərclər» K-T «mümkün itgilərə görə ehtiyat»
 - ☐ D-T «mümkün olan itgilə ehtiyat» K-T «verilmiş kreditlər üzrə vaxtı keçmiş borc»
 - ☐ D-T «gəlirlər» K-T «mümkün itgilərə ehtiyat»
 - ☐ D-T «mümkün itgilərə görə ehtiyat» K-T «kreditə görə vaxtı keçmiş borc»
-

Sual: Kredit riskinin ikinci qrupuna daxildir: (Çəki: 1)

- ☐ şübhəli ssudalar
 - ☐ qeyri-standart ssudalar
 - ☐ ümitsiz ssudalar
 - ☐ vaxtı keçmiş ssudalar
 - ☐ təminatlı kreditlər
-

Sual: Vaxtı keçmiş faizlərin bankın gəlirlərinə daxil edilməsi zamanı mühasibat yazılışı: (Çəki: 1)

- ☐ D-T «kommersiya təşkilatı» K-T «verilmiş kreditlərə görə vaxtı keçmiş faizlər»
 - ☐ D-T «kredit əməliyyatlarına görə gələcək dövrün gəlirləri» K-T «gəlirlər»
 - ☐ D-T «sair əməliyyatlara görə tələblər» K-T «kredit əməliyyatları üzrə gələcək dövrün gəlirləri»
 - ☐ D-T «gəlirlər» K-T «kommersiya təşkilatı»
 - ☐ D-T «kreditə görə vaxtı keçmiş faizlər» K-T «kommersiya təşkilatı»
-

Sual: Verilmiş kreditə görə faiz dərəcələri müəyyən edilir: (Çəki: 1)

- ☐ bankın sərəncamlaşdırma sənədi ilə
 - ☐ Mərkəzi Bankın normativ sənədi ilə
 - ☐ uçot siyasəti ilə
 - ☒ kredit müqaviləsi ilə
 - ☐ Maliyyə Nazirliyinin sərəncamı ilə
-

Sual: Kreditə görə faizlərin hesablanma əməliyyatı əks olunur (Çəki: 1)

- ☐ ödəniş tapşırığı ilə
 - ☒ memorial orderlə
 - ☐ kassa mədaxil orderi ilə
 - ☐ kassa məxaric orderi ilə
 - ☐ müqavilə ilə
-

Sual: Kreditə görə faizlər: (Çəki: 1)

- ☐ mənfəətdir
 - ☒ maliyyə nəticəsidir
 - ☐ gəlirdir
 - ☐ xərcdir
 - ☐ fəaliyyət mövcuddur
-

Sual: Veksel kreditinin verilməsi..... (Çəki: 1)

- ☒ balansdan kənar hesablardan istifadəni nəzərdə tutur
- ☐ balansdan kənar hesablardan istifadəni nəzərdə tutmur
- ☐ müddətli əməliyyatların uçotu hesablardan istifadəni nəzərdə tutur

- ☐ vaxtı keçmiş ssudalardan istifadəni nəzərdə tutur
 - ☐ ssudalar hesabından istifadəni nəzərdə tutur
-

Sual: Kredit xəttinin açılması müqaviləsinə görə kreditlərin verilməsi..... müəyyənləşdirilməsi deməkdir (Çəki: 1)

- ☒ «verilmə limiti»nin
 - ☐ «çıxış limiti»nin
 - ☐ «overdraft»ın
 - ☐ müxbir münasibətlərinin
 - ☐ müqavilə münasibətlərinin
-

Sual: Kredit xəttinin açılma günü: (Çəki: 1)

- ☐ balans hesablarından istifadə olunur
 - ☐ balans hesablarından istifadə olunmur
 - ☒ balansdan kənar hesablardan istifadə olunur
 - ☐ balansdankənar hesablardan istifadə olunmur
 - ☐ müxbir hesablardan istifadə olunur
-

Sual: Kredit müqaviləsində nəzərdə tutulan kreditin bir hissəsi verildikdə (Çəki: 1)

- ☒ balans hesablarından istifadə olunur
 - ☐ balans hesablarından istifadə olunmur
 - ☐ balansdan kənar hesablardan istifadə olunur
 - ☐ balansdankənar hesablardan istifadə olunmur
 - ☐ müxbir hesablardan istifadə olunur
-

Sual: «Borc limiti» o deməkdir ki: (Çəki: 1)

- ☐ borc kreditin maksimum həddini aşmır
- ☐ hesablaşma (cari) hesabda vəsaitin olmamasıdır

- ☐ ona müəyyən olunan kreditin məbləği artır
 - ☒ ona müəyyən olunan kreditin məbləğini aşmır
 - ☐ borc istənilən qədər ola bilər
-

Sual: Kreditləşmə prinsipidir: (Çəki: 1)

- ☒ müddətlilik
 - ☐ kreditlərin verilməsi və ödənilməsinin nağdsız qaydası
 - ☐ kreditlərin nağdsız qaydada hesablaşma hesabına köçürülməsi
 - ☐ müntəzəmlik
 - ☐ yararlılıq
-

Sual: Bankın kredit siyasətinə daxildir: (Çəki: 1)

- ☐ ssudalar üzrə itgilərə görə ehtiyat
 - ☐ ehtiyat fondu yaratmaq
 - ☒ kreditləşmə istiqamətini müəyyən etmək
 - ☐ kreditlərin ödənilməsini təmin etmək
 - ☐ hesablaşma aparmaq
-

Sual: Kreditləşmə prosesi mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ kreditləşmə prinsiplərini müəyyən etmək
 - ☐ kreditləşməyə auditor razılığı almaq
 - ☒ kreditə sifarişlərin baxılması
 - ☐ kreditin verilməsinə Mərkəzi Bankın razılığını almaq
 - ☐ müəssisənin nizamnaməsini yoxlamaq
-

Sual: Hüquqi şəxsin kredit sifarişinə baxılmaq üçün təqdim olunan əsas sənədlərdən biridir: (Çəki: 1)

- ☒ maliyyə planı

- ☐ şəxsi hesabdən çıxarış
 - ☒ müəssisənin nizamnaməsi
 - ☐ müəssisənin əlaqələri
 - ☐ istehsal həcmi haqqında hesabat
-

Sual: Kreditin təminatıdır: (Çəki: 1)

- ☐ borc öhdəliyi
 - ☐ digər kreditlər
 - ☒ bank zəmanəti
 - ☐ kredit müqaviləsi
 - ☐ kredit haqq hesabı
-

Sual: Kreditləşməyə icazəni verir (Çəki: 1)

- ☐ mühasibatlıq
 - ☐ Mərkəzi Bank
 - ☐ inzibati şöbə
 - ☒ kredit şöbəsi
 - ☐ baş mühasib
-

Sual: Borc alanın kredit işinə daxil edilən sənəddir (Çəki: 1)

- ☐ hesablaşma-kassa xidməti müqaviləsi
 - ☒ kredit müqaviləsi
 - ☐ Mərkəzi Bankın icazə sənədi
 - ☐ imza nümunələri
 - ☐ kredit kartoçkası
-

Sual: Kredit müqaviləsinə daxil edilir: (Çəki: 1)

- ☐ faizlərin hesablanma qaydası
 - ☐ kreditdən istifadə qaydaları
 - ☒ kreditdən istifadəyə görə faiz səviyyəsi
 - ☐ kreditin təminatı
 - ☐ kredit müqaviləsinə əlavə razılaşmalar
-

Sual: Müddətli öhdəçilikdeməkdir (Çəki: 1)

- ☒ kredit və kreditə görə faizlər vaxtında ödənilmədikdə kreditin, kreditdən istifadəyə görə faizlərin borcalanın hesabından silinməsinə hüquq verən sənəddir
 - ☐ kredit və kreditə görə faizlərin vaxtında ödənilmədikdə kreditin, kreditdən istifadəyə görə faizlərin borc alanın hesabından silinməsinə hüquq verən müqavilədir
 - ☐ kreditin və kreditə görə faizlərin vaxtında ödənilmədiyi təqdirdə onların silinməsinə hüquq verən sərəncamdır
 - ☐ vaxtında ödənilməyən borcların silinməsi tapşırığıdır
-

Sual: Kontokorrent hesab (Çəki: 1)

- ☐ Cari hesabın bir növüdür
 - ☒ Hesablaşma hesabı və ssuda hesabının birləşməsidir
 - ☐ Kredit almaq hüququ verən hesablaşma hesabıdır
 - ☐ Kredit kartoşkası sahibinə açılan hesabdır
-

Sual: İpoteka krediti üzrə girov kimi çıxış edə bilməz (Çəki: 1)

- ☐ Təşkilatlar, bina və qurğular
 - ☐ Torpaq sahələri
 - ☐ Qarajlar və bağ evləri
 - ☒ Dövriyyədə olan mallar
-

Sual: Bank tərəfindən kontokorrent hesab açılır (Çəki: 1)

- ☐ Yalnız hüquqi şəxslərə
 - ☐ Yalnız fiziki şəxslərə
 - ☐ Hüquqi və fiziki şəxslər
 - ☐ Yalnız qeyri-kommersiya təşkilatlarına
-

Sual: Debitor hesablarını inkasa edərək gəlir əldə etmək bankın hansı xidmətidir (Çəki: 1)

- ☒ Faktoring
 - ☐ İnvestisiya
 - ☐ Kassa
 - ☐ Müştəreklik
-

Sual: Kreditlərin vaxtında ödənilməməsi hallarının aradan qaldırılması məqsədi ilə bank müştərinin..... (Çəki: 1)

- ☐ Hesablaşmaların vəziyyətini yoxlayır
 - ☒ Kredit qabiliyyətini müəyyən edir
 - ☐ Müştəri ilə söhbət edir
 - ☐ Ssuda üzrə borcunu müəyyən edir
-

Sual: Bankın kassasına nağd pul qəbulu sənədidir (Çəki: 1)

- ☐ Akkreditivlər
 - ☐ Ödəniş tələbnaməsi
 - ☒ Elanlar
 - ☐ Çeklər
-

Sual: Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır (Çəki: 1)

- ☐ Ssuda hesabı
- ☒ Akkreditiv hesab

☐ Kassa

☐ Mərkəz

Sual: Bankın kassasında nağd puləsasında verilir (Çəki: 1)

☐ Akkreditiv

☐ Ödəniş tapşırığı

☐ Pul çeki

☐ Hesablaşma çeki

Sual: Kommersiya banklarının kassa əməliyyatıdır (Çəki: 1)

☐ Qiymətli kağızların satın alınması

☐ Zəmanət vermək

☐ Nağd pulların qəbulu və verilməsi

☐ Veksellərin uçuotu

Sual: Bankın mədaxil kassası (Çəki: 1)

☐ Nağd pulları qəbul edir

☐ Nağd pulları saymır

☐ Nağd pulları verir

☐ Pulları nağdsızlaşdırır

Sual: Əməliyyat günü başa çatdıqdan sonra nağd pulu qəbul edir (Çəki: 1)

☐ Məxaric kassası

☐ Gündüz kassası

☐ Axşam kassası

☐ Pul sayma kassası

Sual: Pul çeki (Çəki: 1)

- ☐ Adi sənəddir
 - ☒ Ciddi hesabat sənədidir
 - ☐ Pul köçürmə sənədidir
 - ☐ Pul qəbulu sənədidir
-

Sual: Kassadan nağd pulun alınmasının vacib şərtləri (Çəki: 1)

- ☐ Hesablaşma sənədinin mövcudluğu
 - ☒ Müəssisənin hesabında lazımi sənəd mövcudluğu
 - ☐ Müəssisə işçilərinin səyi
 - ☐ Bank işçisinin lazımlığı
-

Sual: Kassadakı nağd pulun alınma məqsədi göstərilir (Çəki: 1)

- ☐ Çekin üz tərəfində
 - ☐ Çek kitabçasında
 - ☒ Çekin arxa üzündə
 - ☐ Çekin yan tərəfində
-

Sual: Pul çeki icra üçün qəbul edildikdən sonra çekin nəzarət markası (Çəki: 1)

- ☐ Bankda qalır
 - ☐ Kassaya göndərilir
 - ☒ Çeki təqdim edənə verilir
 - ☐ Çekin üzərində qalır
-

Sual: Kassadan nağd pul verildikdə çekin nəzarət markası (Çəki: 1)

- ☐ Çeki təqdim edəndə qalır
- ☐ Müəssisəyə qaytarılır
- ☐ Kassaya verilir

☒ Əməliyyat işçisinə verilir

Sual: Kredit təşkilatının buraxdığı səhmlər əks olunur (Çəki: 1)

- ☒ aktiv balans hesablarında
 - ☐ passiv balansdankənar hesablarda
 - ☐ müxbir hesablarda
 - ☐ hesabləşmə hesabında
 - ☐ ssuda hesablarında
-

Sual: Öz səhmlərinin geriye satın alınması aparılır (Çəki: 1)

- ☐ nominal üzrə
 - ☐ nominaldan yüksək
 - ☐ nominaldan aşağı
 - ☒ göstərilən səhmlərin hamısı üzrə
-

Sual: Bankın özünün buraxdığı borc öhdəlikləri uçota alınır (Çəki: 1)

- ☐ aktiv balans hesablarında
 - ☒ passiv balans hesablarında
 - ☐ cari hesabda
 - ☐ xüsusi hesabda
 - ☐ akkreditiv hesabında
-

Sual: Kredit təşkilatı tərəfindən buraxılan qiymətli kağızlar uçota alınır (Çəki: 1)

- ☐ yerləşdirmə qiyməti ilə
- ☒ nominal dəyəri ilə
- ☐ əldə etmə qiyməti ilə
- ☐ bazar qiyməti ilə

☐ nominal dəyərdən yuxarı

Sual: Qiymətli kağızlara qoyuluşlar qiymətləndirilir: (Çəki: 1)

- ☐ ilkin dəyərle
- ☒ düzgün dəyərle
- ☐ bərpa dəyəri ilə
- ☐ ikili qiymətlə
-

Sual: Qiymətli kağızların cari dəyərinin balans dəyərindən yüksək olması: (Çəki: 1)

- ☐ mənfi yenidən qiymətləndirilmədir
- ☒ müsbət yenidən qiymətləndirilmədir
- ☐ orta yenidən qiymətləndirilmədir
- ☐ yenidən qiymətləndirilmə deyildir
-

Sual: Kredit təşkilatının borc öhdəlikləri yenidən qiymətləndirilirmi? (Çəki: 1)

- ☒ bəli
- ☐ bank müdirinin icazəsi ilə
- ☐ baş mühasibin icazəsi ilə
- ☐ yox
-

Sual: İlk qiymətli kağızlarının əldə edilməsi zamanı müsbət yenidən qiymətləndirmə zamanı yazılış aparılır:

- ☐ D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xərclər» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi- mənfi fərq»
- ☐ D-T «Satış üçün mövcud olan qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi» K-T gəlirlər hesabı (əməliyyat xərclərinin müəyyən maddəsi üzrə)
- ☒ D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi- müsbət fərqlər» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsindən gəlirlər»
- ☐ düzgün cavab yoxdur
-

Sual: «Satış üçün mövcud» qiymətli kağızların mənfi yenidən qiymətləndirilməsi aşağıdakı yazılışla müəyyən olunur:

- ☐ D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi –müsbət fərq» K-T «Satış üçün mövcud olan qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi»
- ☒ D-T «Satış üçün mövcud olan qiymətli kağızların mənfi yenidən qiymətləndirilməsi» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi- mənfi fərq»
- ☐ D-T «Qiymətli kağızların yenidən qiymətləndirilmə xərcləri» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi- mənfi fərq»
- ☐ düzgün cavab yoxdur
-

Sual: Qiymətli kağızlar dövriyyədən çıxarılarkən onun dəyərinin müsbət yenidən qiymətləndirmə məbləği mühasibat yazılışında əks olunur: (Çəki: 1)

- ☐ D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi –müsbət fərqlər» K-T «Satış üçün mövcud qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi»
- ☐ D-T «xərclər üzrə hesab» K-T «Satış üçün mövcud qiymətli kağızların mənfi yenidən qiymətləndirilməsi»
- ☒ D-T «Satış üçün mövcud qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi» K-T «gəlirlər üzrə hesab»
- ☐ düzgün cavab yoxdur
-

Sual: Veksellərin əldə edilməsi aşağıdakı yazılışla rəsmiləşdirilir: (Çəki: 1)

- ☒ D-T «sair xərclər» K-T «kredit təşkilatının kassası»
- ☐ D-T «kredit təşkilatının kassası» K-T «sair xərclər»
- ☐ D-T «buraxılmış qiymətli kağızlarla əməliyyat üzrə sair hesablar» K-T «kredit təşkilatının kassası»
- ☐ D-T «kredit təşkilatının kassası» K-T «qiymətli kağızlarla əməliyyatlar»
-

Sual: Veksel üzrə faizlərin hesablanması aşağıdakı mühasibat yazılışında əks olunur: (Çəki: 1)

- ☐ D-T «Sair veksellər» üzrə «hesablanmış diskont» şəxsi hesabı K-T «Gəlirlər»
- ☐ D-T «Sair veksellər» üzrə «hesablanmış diskont» şəxsi hesabı K-T «Xərclər»
- ☒ D-T Hesablanmış faiz gəlirləri üzrə «Sair veksellər» hesabı K-T «Gəlirlər»
- ☐ düzgün cavab yoxdur
-

Sual: Emitent bank tərəfindən istənilən vaxt dəyişdirilən və ya ləğv edilən akkreditiv adlanır: (Çəki: 1)

- ☒ çağırılan
 - ☐ çağırılmayan
 - ☐ müddətsiz
 - ☐ tələb edilən
-

Sual: Xarici valyutada ticarət əməliyyatları üzrə malların ödənişinin inkasso tapşırığını tərtib edir (Çəki: 1)

- ☐ idxalçı
 - ☒ ixrac edən
 - ☐ bank
 - ☐ xəzinədarlıq
-

Sual: Xarici valyutada ticarət əməliyyatları aparmaq üçün akkreditiv açmaq üçün ərizə verir: (Çəki: 1)

- ☒ idxalçı
 - ☐ ixrac edən
 - ☐ bank
 - ☐ xəzinədarlıq
-

Sual: Xarici valyutada daxil olan tam məbləğ hüquqi şəxsin..... hesabına daxil edilir (Çəki: 1)

- ☐ valyuta
 - ☒ tranzit
 - ☐ xüsusi tranzit
 - ☐ ssuda
 - ☐ lori
-

Sual: Müvəkkil banklarda Respublika, xarici beynəlxalq bankların adına açılan hesab adlanır təşkilatlarında açıq hesab adlanır: (Çəki: 1)

- ☐ Loro
 - ☐ Loro-foro
 - ☐ Nostro
 - ☐ Kastro
-

Sual: Öz hesabından xarici valyutada nağdı vəsait alınması mühasibat yazılışı ilə əks olunur (Çəki: 1)

- ☐ D-K «kredit təşkilatının kassası» K-T «nominal dəyəri xarici valyutada göstərilən çeklər»
 - ☐ D-K «kredit təşkilatının kassası» K-T «qeyri-rezidentlərin banklardakı müxbir hesabları»
 - ☐ D-T «mübadilə məntəqəsinin kassası» K-T «kredit təşkilatının kassası»
-

Sual: Müştəriyə xarici valyutada pul vəsaiti köçürülmüşdür: (Çəki: 1)

- ☐ D-T «xarici valyutanın alınıb satılmasına görə müştəri ilə hesablaşmalar» K-T «kommersiya təşkilatı»
 - ☐ D-T «kredit təşkilatının kassası» K-T «konversiya sövdələşməsi və digər əməliyyatlar üzrə hesablaşmalar»
 - ☐ D-T «kredit təşkilatının kassası» K-T «mübadilə məntəqəsinin kassası»
-

Sual: Valyuta birjasında xarici valyutanın satın alınması əməliyyatının aparılması üçün müştəridən komissiya alınıb (Çəki: 1)

- ☐ D-T «kredit təşkilatından müxbir hesablar» K-T «qeyri-rezidentlərin banklardakı müxbir hesabları»
 - ☐ D-T «kommersiya təşkilatı» K-T «gəlirlər»
 - ☐ D-T «xərclər» K-T «kommersiya əməliyyatlar»
-

Sual: Filialın valyuta kassasının valyuta ilə təmin olunması zamanı mühasibat yazılışı (Çəki: 1)

- ☐ D-T «kredit təşkilatının kassası» K-T «mübadilə məntəqəsinin kassası»
 - ☐ D-T «yolda olan pul vəsaitlər» K-T «kredit təşkilatının kassası»
 - ☐ D-T «təhtə hesab məbləğlərə görə işçilərlə hesablaşma K-T «kredit təşkilatının kassası»
-

Sual: Mərkəzi Bankın müəyyən etdiyi kursdan yuxarı kursla xarici valyuta satın alınmasından yaranan mənfi kurs fərqi: (Çəki: 1)

- ☐ D-T «xərclər» K-T «konversiya sövdələşməsi və müddətli əməliyyatlara görə hesablaşma»
- ☐ D-T «valyuta və fond birjalrı ilə hesablaşma» K-T «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları»

☐ D-T «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları» K-T « xərclər»

Sual: Valyuta kursu yüksəldikdə kurs fərqi uçota alınır: (Çəki: 1)

☐ D-T «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» K-T «gəlirlər»

☐ D-T «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» K-T «kredit təşkilatının kassası»

☐ D-T «kredit təşkilatının kassası» K-T « mübadilə məntəqələrinin kassası»

Sual: Bank fiziki formada olan qiymətli metallarla əməliyyat apara bilər: (Çəki: 1)

☐ Bu əməliyyatların aparılmasına lisenziya olduqda

☐ Rəhbərliyin seçimi əsasında

☐ Mərkəzi Bankın əsasnaməsi əsasında

☐ Banklar haqqında qanun əsasında bank istənilən əməliyyatı apara bilər.

Sual: Qiymətli metalların analitik uçotu aparılır: (Çəki: 1)

☐ Sövdələşmə müddətinə görə

☐ Qiymətli metalların növünə görə

☐ Qiymətli metalların miqdarına görə

☐ Onların keyfiyyətinə görə

Sual: Sövdələşmiş valyutalaşma tarixi müəyyən olunur: (Çəki: 1)

☐ İş həftəsi ərzində

☐ Dərhal

☐ Sövdələşmə tarixindən iki iş günü ərzində

☐ Sövdələşmə tarixindən beş iş günü ərzində

Sual: Müddətli sövdələşmələrdə hesablaşma müddətləri: (Çəki: 1)

☐ Sövdələşmə tarixindən iki iş günündən artıq geri qalır.

- ☐ Sövdələşmə tarixini iki iş günü qabaqlayır.
 - ☐ Sövdələşmə müddətinə uyğun olur.
 - ☐ Sövdələşmə tarixindən beş iş günü geri qalır.
-

Sual: Sövdələşmə günündə valyutalaşma tarixli sövdələşmələrin balansdan kənar uçotu: (Çəki: 1)

- ☐ Mütləq aparılır.
 - ☒ Aparılmır.
 - ☐ Sövdələşmələrin səhərişi günü aparılır.
 - ☐ Bank rəhbərliyinin qərarı ilə aparılır.
-

Sual: Bank qiymətli metaplları rəsmi qiymətdən aşağı qiymətə satın aldıqda (Çəki: 1)

- ☒ Müsbət reallaşma fərqi formasında gəlir əldə edir.
 - ☐ Mənfi reallaşma fərqi formasında xərc həyata keçirir.
 - ☐ Müştəridən komissiya gəliri əldə edir.
 - ☐ Müştərinin hesabına faiz daxil edir.
-

Sual: Müştərinin hesablaşma hesabına vəsaitin manatla köçürülməsi yolu ilə başa çatan qiymətli metallarla sövdələşmə üzrə öhdəçiliyin icrası əks olunur: (Çəki: 1)

- ☐ D- T «Konversion əməliyyat və müddətli sövdələşmələrə «görə hesablaşmalar K- T Keçmiş ilin konversion əməliyyat və müddətli sövdələşmələrə görə hesablaşmalar
 - ☐ D- T «Faktoring və forfeytiq əməliyyatlarına görə müştərilər ilə hesablaşmalar» K- T «Konversion əməliyyat və müddətli sövdələşmələr üzrə hesablaşmalar»
 - ☒ D-T «Konversion əməliyyat və müddətli sövdələşmələrə görə hesablaşmalar» K-T Kommersiya təşkilatı
 - ☐ D-T keçmiş ilin konversion əməliyyatları və müddətli sövdələşmələrə görə hesablaşmalar K-T «Konversion əməliyyatlar və müddətli sövdələşmələrə görə hesablaşmalar»
-

Sual: Müştərinin metal hesabından qiymətli metalların silinməsi zamanı qiymətli metallara olan tələbatın ödənilməsi uçotda aşağıdakı qaydada əks olunur: (Çəki: 1)

- ☐ D-T «Müştərinin (kredit təşkilatından başqa) qiymətli metallarla olan hesabı» K-T «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşma»
 - ☐ D-T Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar K-T «Müştərilərin (kredit təşkilatından başqa)» qiymətli metalla olan hesabı
 - ☐ D-T «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar» K-T «Faktoring və forfeyting əməliyyatları üzrə müştərilərlə hesablaşmalar»
 - ☐ D-T «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar» K-T «Kommersiya təşkilatı»
-

Sual: Kommersiya bankı tərəfindən əsas vəsaitlərin uçotu aparılır: (Çəki: 1)

- ☐ balans hesablarında
 - ☐ balansdan kənar hesablarda
 - ☐ DEPO hesablarında
 - ☐ etimad idarəetmə hesablarında
-

Sual: Əsas vəsaitlər əvəzsiz daxil ola bilirmi? (Çəki: 1)

- ☐ yox
 - ☐ kredit təşkilatının maliyyə vəziyyətindən asılı olaraq
 - ☐ olar
 - ☐ rəhbərliyin razılığı ilə ola bilər
-

Sual: Əsas vəsaitlərin dəyərinin artması mühasibat uçotunda əks olunur: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin uçotu hesabının debeti ilə pul vəsaitlərinin uçotu hesabının müxbirləşməsində
- ☐ əsas vəsaitlər hesabının debeti ilə alıcılar, podratçılar və satıcılarla uçotu hesabının kreditində
- ☐ yenidən qiymətləndirilmə zamanı əmlakın dəyərinin artmasının uçotu hesabı ilə müxbirləşmədə əsas vəsaitlərin uçotu hesabının debetində

☐ satıcılar, podratçılar və alıcılarla hesablaşmaların uçotu hesabının debeti, əsas vəsaitlər hesabının kreditində

Sual: Əsas vəsaitlər mühasibat uçotunda..... əks olunur: (Çəki: 1)

- ☐ İlkin dəyərlə
 - ☐ Faktiki dəyərlə
 - ☐ Bərpa dəyəri ilə
 - ☐ Bazar dəyəri ilə
-

Sual: Əsas vəsait obyektlərinin azalması mühasibat uçotunda əks olunur: (Çəki: 1)

- ☐ Yenidən qiymətləndirmə zamanı əmlakın dəyərinin artmasının uçotu hesabının debetində.
 - ☐ Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.
-

Sual: Əsas vəsaitlər daxil ola bilərlər: (Çəki: 1)

- ☐ Əvəzsiz
 - ☐ Ehtiyat fondunun yaranması zamanı
 - ☐ Büdcədən
 - ☐ Satın alma yolu ilə əldə edilir.
 - ☐ Obyektin tikintisi və yenidən qurulması yolu ilə yaradılır.
 - ☐ düzdür. a,d,e.
-

Sual: Amortizasiya hesablanır: (Çəki: 1)

- ☐ Qismən bərpa üzrə
- ☐ Tam bərpa üzrə
- ☐ Kredit təşkilatının uçot siyasətindən asılı olaraq

- ☐ Bankın maliyyə vəziyyətindən asılı olaraq
-

Sual: Əsas vəsaitlərin və qeyri maddi aktivlərin yaradılmasına, əldə olunmasına xərclər.....adlanır. (Çəki: 1)

- ☒ Əsaslı xarakterli xərclər.
- ☐ Cari məsrəfli xərclər.
- ☐ Planlı xərclər
- ☐ Uzun müddətli xarakterli xərclər
-

Sual: Kredit təşkilatının hansı əməliyyatı əlavə dəyər vergisinə cəlb olunmur? (Çəki: 1)

- ☐ inkassasiya
- ☒ nağd pul ilə olan
- ☐ səhmdarların qeydiyyatının aparılması
- ☐ hesablaşma iştirakçılarına məsləhət xidməti
-

Sual: Kredit təşkilatının əməliyyatı ƏDV cəlb olunur (Çəki: 1)

- ☐ nağd pul əməliyyatı
- ☐ depozit
- ☒ innakasiya
- ☐ kredit
-

Sual: Mühasibat uçotunun aparılması Əsasnaməsinə görə gəlir və xərclər dərəcələrə bölünür: (Çəki: 1)

- ☐ iki
- ☒ üç

☐ dörd

☐ beş

Sual: Mənfəət və itgilər üzrə hesabatın tərtib olma qaydasına müvafiq olaraq gəlir və xərclərin analitik uçotu onların.....təşkil edilir (Çəki: 1)

☐ əlamətlərinə görə

☐ kateqoriyalarına görə

☐ birinci sıra hesablar üzrə

☐ ikinci sıra hesablar üzrə

Sual: Mənfəətə görə vergi hesablanır (Çəki: 1)

☐ gündəlik

☐ illik hesabatın tərtibi dövründə

☐ yeni ilin 1 yanvarına

☐ dövrü kredit təşkilatının özü tərəfindən müəyyən edilir

Sual: Əmlak vergisi hesablanarkən.....dəyəri nəzərə alınır (Çəki: 1)

☐ əsas vəsaitlərin

☐ bütün əmldəkin

☐ qeyri-maddi aktivlərin

☐ əsas vəsait və qeyri maddi aktivlərin

Sual: Kredit təşkilatının maliyyə nəticələri mühasibat uçotunda əks olunur (Çəki: 1)

☐ ay bitdikdən sonra

☐ rüb bitdikdən sonra

☐ il bitdikdən sonra

☐ il ərzində

Sual: Banklar gəlir və xərclərin uçotunu hansı metodla aparır (Çəki: 1)

- ☒ hesablanma
 - ☐ sürətli amortizasiya
 - ☐ «kassa» metodu
 - ☐ iki tərəfli yazılış
-

Sual: Kredit təşkilatının gəliri əldə edir: (Çəki: 1)

- ☐ iqtisadi sərfəlilik azaldıqda
 - ☒ iqtisadi sərfəlilik artdıqda
 - ☐ gəlirlər üzrə aydınlıq mövcud olduqda
 - ☐ gəlirlər üzrə aydınlıq olmadıqda
-

Sual: AR kredit təşkilatlarında hesabatlılığın quruluşunu müəyyən edir: (Çəki: 1)

- ☐ «Mühasibat uçotu» haqqında qanun
 - ☒ Mərkəzi Bankın hesabatlılıq haqqında göstərişi
 - ☐ Maliyyə Nazirliyi
 - ☐ Statistika orqanları
-

Sual: Mühasibat uçotunun aparılma qaydası.....tərtibi qaydasını müəyyən edir (Çəki: 1)

- ☒ kredit təşkilatının balansının
 - ☐ kassa dövriyyəsi haqqında məlumatın
 - ☐ kredit təşkilatlarının aktivinin keyfiyyəti haqqında məlumatın
 - ☐ gəlirlər və xərclər haqqında hesabatın
-

Sual: Bank hesabatlarında olan keyfiyyət məlumatlarından istifadə olunur (Çəki: 1)

- ☐ planlaşma, icra və nəzarət üçün
 - ☐ mühasibat uçotunda
 - ☐ müştərilərin şəxsi hesablarının tərtibində
 - ☐ ssuda verilişində
-

Sual: Təqdim olunma müddətinə görə kredit təşkilatının hesabatlılığı təsnifləşdirilir: (Çəki: 1)

- ☐ dövrü və illik
 - ☐ əməli və aylıq
 - ☐ aylıq və rübölük
 - ☐ gündəlik
-

Sual: Mühasibat hesabatlılıqlarının illik və cari hesabatə bölünməsi.....asılı olaraq müəyyən edilir: (Çəki: 1)

- ☐ fəaliyyət obyektlərindən
 - ☐ fəaliyyət xüsusiyyətlərindən
 - ☐ dörd illikdən
 - ☐ rəhbərin istəyindən
-

Sual: Mühasibat hesabatlılığının ilkin vəzifəsidir: (Çəki: 1)

- ☐ kredit təşkilatının fəaliyyətinin iqtisadi səmərəliliyi və onların əmlak vəziyyəti haqqında istifadəçiləri məlumatlandırmaq
- ☐ kredit təşkilatının mülkiyyətçilərinə məxsus əmlak kompleksinin qorunmasına nəzarəti təmin etmək
- ☐ fəaliyyətdəki mənfi nəticələrin aradan qaldırılması və ehtiyatların aşkar edilməsi üçün

istifadə olunan məlumatları toplamaq

Sual: Kredit təşkilatının hesabatlılığının daxili istifadəçisidirlər: (Çəki: 1)

- ☐ investorlar
 - ☐ səhmdarlar
 - ☐ müştərilər
 - ☐ rəhbərlər
-

Sual: İzahedici qeydlər: (Çəki: 1)

- ☐ maliyyə hesabatının əsas formalarından biridir:
 - ☐ illik mühasibat hesabatının bir hissəsidir
 - ☒ illik hesabatın zəruri hissəsidir
 - ☐ ümumi hesabatın bir hissəsidir.
-

Sual: Mühasibat (maliyyə) hesabatının şəffaflığı (Çəki: 1)

- ☐ bütün maraqlı istifadəçilərə kredit təşkilatına hesabatların oxunmasına yol açır
 - ☐ bankın müştərilərini bankın hesabatının oxunmasına yol açır
 - ☐ kredit təşkilatının investorlarına bankın hesabatının oxunmasına yol açır
 - ☒ hesabatın qəzet və jurnallarda çap olunmasıdır
-

Sual: Maliyyə hesabatı..... uyğun olaraq tərtib edilir. (Çəki: 1)

- ☐ «mühasibat uçotu»haqqında qanuna
 - ☐ mühasibat uçotunun aparılma qaydalarna
 - ☐ uçot siyasətinə
 - ☒ mühasibat uçotunun beynəlxalq standartlarına
-

Sual: Kredit təşkilatının maliyyə hesabatı dedikdə.....başə düşülür (Çəki: 1)

- ☒ mühasibat uçotu və hesabatının beynəlxalq standartlarından istifadə edərək yaradılan hesabat
 - ☐ hesabat dövrü üzrə bütün mühasibat hesabatı
 - ☐ mühasibat balansı
 - ☐ hesabat ilinə kredit təşkilatının mənfəət və itgilər üzrə hesabatı
-

Sual: Vahid formada aparılan hesabatlaribarətdir: (Çəki: 1)

- ☐ başlıq, məzmun və tərtibat hissədən
 - ☒ rekvizitlərin bir hissəsi, əsas və tərtibat hissədən
 - ☐ köməkçi və əsas məzmun hissədən
 - ☐ başlıq, rekvizitlərin bir hissəsi və məzmun hissədən
-

Sual: Mərkəzi Bankın hesablarındakı pul vəsaitləri, məcburi ehtiyatlar; müştərilərə kredit tələbi; ticarət qiymətli kağızları; sair aktivlər; əsas vəsaitlər Mərkəzi Bankın aktividirmi? (Çəki: 1)

- ☐ yox
 - ☐ ticarət qiymətli kağızları müstəsna olmaqla
 - ☒ hə
 - ☐ kredit tələbi müstəsna olmaqla
-

Sual: Hesabatların təqdim olunma müddətləri pozulduqdu, eləcə də natamam və qeyri dəqiq məlumat verdikdə Mərkəzi Bank cəza vermək hüququna malikdir (Çəki: 1)

- ☐ rəhbərlərə və baş mühasiblərə – inzibati cəza
- ☐ rəhbərlərə və baş mühasiblərə – cinayət cəzası
- ☒ Mərkəzi Bankın qanuni normativ sənədlərinə müvafiq olaraq banklara təsir tədbirlər

- ☐ bankın bütün işçi heyətinə inzibati cəza
-

Sual: Maliyyə hesabatlarındakı hesabat məlumatlarına düzəliş etmək olar (Çəki: 1)

- ☐ məlumatların təhrif olunduğu aşkar edildiyi dövrdə və izahatla müşayət edilməlidir
- ☐ məlumatların təhrif olunduğu aşkar edildiyindən sonrakı dövrdə eləcə də izahatla müşayət edilməlidir
- ☐ məlumatların təhrif olunduğu aşkar olunduğu dövrdə və vergi orqanlarının arayışı ilə müşayət edilməlidir
- ☐ hesabat məlumatlarına düzəlişə icazə verilmir
-

Sual: Hesabatın təqdim olunma tarixi hesab edilir: (Çəki: 1)

- ☐ hesabatın tərtibi günü
- ☐ onun faktiki təqdim olunma günü
- ☐ bank rəhbərliyi tərəfindən imzalanan gün
- ☐ onun ərazi kredit təşkilatında yoxlandığı gün
-

Sual: Filiala malik olmayan kredit təşkilatları illik hesabatı : (Çəki: 1)

- ☐ hesabat ilindən sonrakı ilin 25 yanvardan gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin yanvar ayının 3-dən gec olmayaraq
- ☒ hesabat ilindən sonrakı ilin yanvar ayının 20-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
-

Sual: Tərkibində filial olan kredit təşkilatları illik hesabatı təqdim etməlidirlər. (Çəki: 1)

- ☒ hesabat ilindən sonrakı ilin yanvarın 25-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin yanvarın 20-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin yanvarın 3-dən gec olmayaraq

- ☒ hesabat ilindən sonrakı ilin fevralın 1-dən gec olmayaraq
-

Sual: Bankomatın nağd pulla yüklənməsi aparılır: (Çəki: 1)

- ☒ hər gün
- ☒ iki gündən bir
- ☒ üç gündən bir
- ☒ lazım olanda
-

Sual: Müəyyən kredit sazişində iştirak hüquq və vəzifələri müəyyən edilir: (Çəki: 1)

- ☒ AR-nın mülkiyyət kodeksində
- ☒ kredit müqaviləsində
- ☐ maliyyə planında
- ☐ kredit planında
-

Sual: Kreditləşmənin obyektı – bu: (Çəki: 1)

- ☒ hüquqi şəxs
- ☒ fiziki şəxs
- ☒ maliyyələşdirilən obyekt
- ☒ kredit müqaviləsi
-

Sual: Sənayedə bank adətən kreditləşdirir: (Çəki: 1)

- ☒ xammal və material
- ☒ hesablarda olan vəsait
- ☐ hazır məhsullar
- ☐ yolda olan mallar
-

Sual: Krediti rəsmiləşdirməyə hazırlaşan zaman: (Çəki: 1)

- ☐ borc alanın anketləşdirilməsi aparılır
 - ☒ borc alanın sənədlərinin təhlili həyata keçirilir
 - ☐ kreditin mühasibat rəsmiləşdirilməsi aparılır
 - ☐ müştəri və bank arasında kredit müqaviləsi bağlanılır
-

Sual: Borc alanın hüquqi hüquqlarını təsdiq edən sənədlərə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin rəhbərliyi haqda məlumat
 - ☒ biznes – plan
 - ☐ imza və möhür nümunəsi kartoçkası
 - ☐ maliyyə planı
-

Sual: Ssudanın rəsmiləşdirilməsi üzrə sənədə aiddir: (Çəki: 1)

- ☐ təsisçilik müqaviləsi
 - ☐ qeydiyyat haqqında şəhadətnamə
 - ☒ kredit müqaviləsi
 - ☐ kreditin verilməsi haqda razılaşma
-

Sual: Kredit dosyesi saxlanılır: (Çəki: 1)

- ☐ beş il
 - ☐ on il
 - ☐ iyirmi il
 - ☒ müddətsiz
-

Sual: Ticarət təşkilatlarına adətən açılır: (Çəki: 1)

- ☐ sadə ssuda hesabı

- ☒ xüsusi ssuda hesabı
 - ☒ hesablaşma hesabı
 - ☒ kredit xətti
-

Sual: Borcalana kredit xəttinin açılmasının şərtləri və qaydaları müəyyən edilir: (Çəki: 1)

- ☒ baş razılaşmada
 - ☒ pul vəsaitinin verilməsinə müqavilədə
 - ☐ kredit planında
 - ☐ maliyyə planında
-

Sual: Hüquqi şəxsə (bankdan başqa) kredit köçürülür: (Çəki: 1)

- ☒ hesablaşma hesabına
 - ☒ müxbir hesabına
 - ☐ cari hesaba
 - ☐ ssuda hesabına
-

Sual: Adətən kommersiya təşkilatlarına biznesin inkişafı üçün verilir: (Çəki: 1)

- ☒ istehlak krediti
 - ☒ sadə kredit
 - ☒ ipoteka krediti
 - ☒ kredit xətti
-

Sual: Ssudanın qaytarılmağa etibarsız olmasını qəbul etmək üçün zəruridir: (Çəki: 1)

- ☒ bank rəhbərinin sərəncamı
- ☒ bankın baş mühasibinin tapşırığı

- ☒ məhkəmə orqanının qərarı
 - ☒ kredit şöbəsinin tapşırığı
-

Sual: Kommersiya bankları qiymətli kağızlar bazarında sifətində çıxış edə bilərlər. (Çəki: 1)

- ☒ öz qiymətli kağızlarının emitenti kimi
 - ☒ qiymətli kağızları alan investor kimi
 - ☒ başqa qiymətli kağızların investoru kimi
 - ☒ vasitəçi
-

Sual: Emissiyon qiymətli kağızlara aiddir: (Çəki: 1)

- ☒ istiqrazlar
 - ☒ sertifikatlar
 - ☒ veksellər
 - ☒ opsiyonlar
-

Sual: Qeyri- emission qiymətli kağızları- bu: (Çəki: 1)

- ☐ səhm
 - ☐ opsiyon
 - ☒ sertifikat
 - ☒ veksəl
-

Sual: Sonradan yenidən satılmaq məqsədilə səhmlərə qoyulan vəsaitə aiddir: (Çəki: 1)

- ☒ aktiv əməliyyatlar
- ☒ passiv əməliyyatlar
- ☒ vasitəçilik əməliyyatları

☒ başqa əməliyyatlar

Sual: REPO əməliyyatına aiddir: (Çəki: 1)

- ☒ aktiv əməliyyatlar
 - ☒ passiv əməliyyatlar
 - ☐ vasitəçilik əməliyyatları
 - ☐ başqa əməliyyatlar
-

Sual: Depozit xidməti bu: (Çəki: 1)

- ☒ aktiv əməliyyatlar
 - ☒ passiv əməliyyatlar
 - ☐ vasitəçilik əməliyyatları
 - ☐ başqa əməliyyatlardır
-

Sual: Xarici valyuta- bu:

- ☒ xarici dövlətin vahidində bank hesabındakı vəsait
 - ☒ xarici qiymətli kağızlar
 - ☐ daxili qiymətli kağızlar
 - ☐ manatla bank hesabında olan vəsait
-

Sual: Valyuta əməliyyatlarının siyahısı əks etdirilir: (Çəki: 1)

- ☒ AR- nın mülki məəcəlləsində
- ☒ “Valyuta tənzimlənməsi və valyuta nəzarəti” qanununda
- ☒ “Bank fəaliyyəti” haqda qanunda

☒ Valyutanın alqısı – satqısı haqda lisenziyada

Sual: “Rezident” anlayışına aiddir: (Çəki: 1)

- ☒ AR- nın qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxs
 - ☒ xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxs
 - ☐ bələdiyyə təşkilatı
 - ☐ yerli hakimiyyət orqanı
-

Sual: Rezident olmayana aiddir: (Çəki: 1)

- ☒ AR-nın vətəndaşı olan fiziki şəxs
 - ☐ AR- nın diplomatik nümayəndəliyi
 - ☐ dövlətlər arasındakı təşkilatlar
 - ☐ rezident sifətində göstərilməyən başqa şəxslər
-

Sual: Xarici valyutada hüquqi şəxsə- bank müştərisinə daxil olmaların uçotu üçün istifadə edilir: (Çəki: 1)

- ☒ tranzit valyuta hesabı
 - ☒ cari valyuta hesabı
 - ☐ xüsusi tranzit valyuta hesabı
 - ☐ xüsusi valyuta hesabı
-

Sual: Yenidən qiymətləndirmə zamanı hesabın qalıq gəlirlər(xərclər) hesabına köçürülməyə məxsusdur: (Çəki: 1)

- ☐ hər gün
- ☒ hər ay

☐ hər rüb

☐ hər il

Sual: İnkasso tapşırığı yayılır: (Çəki: 1)

☐ üç nüsxədə

☐ dörd nüsxədə

☐ beş nüsxədə

☐ altı nüsxədə

Sual: Beynəlxalq sazişlər üzrə tərəf müqavilə inam olmayan zaman..... hesabı istifadə edilir: (Çəki: 1)

☐ inkasso

☐ sənədli akkreditiv

☐ bank köçürməsi

☐ ödəniş tapşırığı

Sual: Bank birtərəfli qaydada, kreditin üzrə faiz dərəcəsini dəyişmək hüququna malikdir: (Çəki: 1)

☒ TƏCİLİ (depozit) əməliyyatı, növündə

☐ əmanət (depozit) növündə

☐ komissiyon mükafatlandırılması növündə

☒ “tələb edilən” əmanət üzrə

Sual: Bank əmanətinin rəsmiləşdirilməsi üçün sənəd tələb edilir: (Çəki: 1)

☐ bank əmanəti müqaviləsi

☐ bank ödəniş (haqqı) müqaviləsi

- ☐ bank xidməti müqaviləsi
 - ☐ zəmanət, tapşırıq, girov müqaviləsi, hansı ki, depozit əmanətinin təminatıdır
-

Sual: Əmanətin (depozitin) köçürülməsini təsdiq edən ilkin sənəd adlanır: (Çəki: 1)

- ☐ ödəniş tapşırığı
 - ☐ mədaxil orderi
 - ☐ çek
 - ☐ ödəniş tələbnaməsi
-

Sual: Cəlb edilən pul vəsaiti üzrə hesablanması şəizin analitik uçotunun aparılması qaydasını kredit təşkilatı müəyyən edir. (Çəki: 1)

- ☐ AR-sı Mərkəzi bankının təlimatlarına uyğun
 - ☐ sərbəst
 - ☐ “Bank fəaliyyəti haqda” qanuna uyğun
 - ☐ “Mühasibat uçotu” haqda Qanuna uyğun
-

Sual: Bankın mütləq ehtiyatlarını həcmi hesablaması qaydası ilə müəyyən edilmişdir: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə
 - ☐ Kommersiya bankının merodik göstərişi ilə
 - ☒ Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
 - ☐ Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə
-

Sual: Mütləq ehtiyatların böyüklüyü hesablanması və onların tənzimlənilməsi artıq aprılır: (Çəki: 1)

- ☐ hər il
- ☐ hər rüb

- ☒ hər ay
 - ☒ kredit təşkilatı qeydiyyatdan keçiriləndə
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankının kreditləri banklara: (Çəki: 1)

- ☒ istənilən valyutada
 - ☒ yalnız AR-nın valyutasında
 - ☒ kredit təşkilatının razılığı ilə
 - ☒ bankın müşahidə şurasının qərarı ilə
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərin verilməsi qaydası nəzərdə tutulur: (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Mərkəzi bankının təlimatlarıyla
 - ☒ kommersiya bankının metodik göstərişləri
 - ☒ Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatıyla
 - ☒ Azərbaycan Respublikası Mərkəzi bankının qaydalarıyla
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankının kreditləri məqsədlə verilir: (Çəki: 1)

- ☒ bank sisteminin likvidliyini saxlamaq üçün
 - ☐ gəlir əldə etmək üçün
 - ☒ müddətliliyin və ödənişliliyin təmin edilməsi üçün
 - ☐ Azərbaycan Respublikası Mərkəzi bankının möhkəmliliyini yaxşılaşdırmaq üçün
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankının kreditlərinin təminatına aiddir: (Çəki: 1)

- ☒ qiymətli kağızların bloklaşdırılması
- ☐ kommersiya bankının əmlakı

- ☒ komersiya bankının vekseli
 - ☐ bank icraçının icrası
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankı banklara kredit verir: (Çəki: 1)

- ☒ gündaxili
 - ☐ lombard
 - ☐ overdraft
 - ☐ illik
-

Sual: Gündaxili kreditin alınması uçotu üzrə hesabın açılması: (Çəki: 1)

- ☐ mütləq deyil
 - ☒ tələb edilmir
 - ☐ təşkilatın razılığı üzrə həyata keçirilir:
 - ☐ tələb edilir
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərinin mühasibat uçotu uyğun olaraq həyata keçirilir: (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
 - ☐ Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə
 - ☐ Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə
 - ☐ Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
-

Sual: Azərbaycan Respublikasının banklarında fiziki şəxslərin əmanətləri məxsusdur: (Çəki: 1)

- ☐ ehtiyata köçürməyə
- ☐ ödənilməyə

- ☐ uçota
 - ☐ mütləq sığortalamaya
-

Sual: Azərbaycan Respublikasında nəğdsiz hesablaşmalar: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
 - ☐ Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
 - ☐ bankın daxili sənədləri ilə
 - ☐ Azərbaycan Respublikası Mərkəzi bankının metodik göstərişi ilə
-

Sual: Təsdiqi düzgündür ki, hesablaşma sisteminin qurulması qaydasını: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işlətib hazırlayır
 - ☐ Azərbaycan Respublikasının Mərkəzi bankı işləyib hazırlayır
 - ☐ dəqiq cavab yoxdur
 - ☒ kredit təşkilatı sərbəst işləyib hazırlayır
-

Sual: Hesablaşma sisteminin qurulması qaydası mütləq əks etdirməlidir: (Çəki: 1)

- ☐ təşkilatın uçot siyasəti məntəqəsini
 - ☒ hesablaşma əməliyyatlarının həyata keçirilməsində əməkdaşlarına rəhbərlik üçün istifadə edilən işçi sənəd
 - ☐ vəzifəyə təlimatları məntəqəsi
 - ☐ sənədlərin konkret forması yoxdur
-

Sual: Hesablaşma sisteminin qurulması qaydası rəsmiləşdirilir (cavabın bir neçə variantı var)

- ☒ ayrıca sənəd növündə
- ☒ kredit təşkilatını müəyyən ləşdirilmiş orqanı

- ☐ kredit təşkilatının uçot siyasəti tərkibində
 - ☐ bütün yuxarıda sayılanlar
-

Sual: Texniki, telekommunikasiya vəsaiti sistemi və təşkilati tədbirlər əks etdirilir: (Çəki: 1)

- ☐ nağdsız hesablaşmalar haqda Azərbaycan Respublikası MB- nın təlimatları
 - ☐ Azərbaycan Respublikası MB- nın metodik təqdimatı
 - ☒ nağdsız hesablaşmalar haqda qaydalar
 - ☐ bankın uçot siyasəti
-

Sual: Filiallararası hesablaşmalarda şəxsi hesabların nömrələrinin quruluşu formalaşdırılır: (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankının tapşırığı ilə
 - ☒ şəxsi hesabların əksi sxeması ilə
 - ☐ kredit təşkilatının hesablarının işçi planı ilə
 - ☐ uçot siyasəti haqda əmrin maddəsi ilə
-

Sual: Kredit təşkilatının balansında hesablaşma əməliyyatının və onun filiallarının filiallararası hesablaşmalar hesabı üzrə əks etdirilməsi həyata keçirilir (Çəki: 1)

- ☐ bir gündə
 - ☒ ödənişin köçürülməsi günündə
 - ☐ ödənişin alınması günündə
 - ☐ qanunvericiliklə müəyyən edilməyib
-

Sual: Filiallararası hesablaşmaların doldurulması hesab qaydalarını təsdiq edirlər: (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankının göstərişi ilə
- ☐ AR Mərkəzi Bankının qaydaları ilə

- ☐ hesablaşma sisteminin qurulması qaydaları ilə
 - ☐ daxili təminatla
-

Sual: Kredit təşkilatının bölmələri arasında filiallararası hesablaşmaların hesab nömrələri formalaşdırılan zaman mütləq verilməlidir (Çəki: 1)

- ☐ razryad
 - ☐ kod
 - ☐ dəqiq tapşırıq yoxdur
 - ☐ struktur nömrələri
-

Sual: Hesab açılmadan fiziki şəxslərin pul vəsaitləri köçürülən zaman formalaşır: (Çəki: 1)

- ☐ ödəniş tələbnaməsi
 - ☐ bank çıxarışı
 - ☐ əməliyyatçının hesabı
 - ☐ ödəniş tapşırığı
-

Sual: Filiallararası hesablaşmaların təşkilinin əsas şərtlərinə aiddir: (Çəki: 1)

- ☐ göndərən bankın uçotunda və icraçı bankın ödənişində eyni tarixdə filiallararası hesablaşmada hesablar üzrə hesablaşma əməliyyatını əks etdirmək
 - ☐ filiallararası hesablaşmalar hesabı üzrə göndərən bank uçotunda filiallar üzrə hesablaşmada hesablaşma əməliyyatının əks etdirilməsi
 - ☐ filiallararası hesablaşmalar hesabı üzrə hesablaşma əməliyyatlarının alıcı bank hesabında əks etdirilməsi
 - ☐ mütləq şəraiti yoxdur
-

Sual: Filiallararası hesablaşmalar üzrə müştərilər üzrə hesablaşma əməliyyatlarının və xüsusi əməliyyatlar üzrə hesablaşmalar icraçı bank ödənişi həyata keçirməsi nəyin əsasında aparılır: (Çəki: 1)

- ☐ bankın tələbi üzrə
 - ☐ bankın çıxarışı üzrə
 - ☐ bank müştərisinin ərizəsi üzrə
 - ☒ bankın tapşırığı üzrə
-

Sual: Filiallar hesablaşma sistemi üzrə göndərən bankın hesablaşma sənədlərinin icraçı banka ödənişi elektron növündə eülektron- rəqəm imzası ilə göndərilir: (Çəki: 1)

- ☐ kağızla sənədləri göndərməklə
- ☒ kağızla sənədlər göndərilmədən
- ☐ razılaşma üzrə
- ☐ müştərinin arzusu ilə